

# Orta məktəblərdə elm fəlsəfəsinin tədrisi

Bu, elmə ümumi marağın artıracaq,  
ali təhsilin ilk pilləsindən  
etibarən aktiv tədqiqata cəlb  
olunması da hədəfləyəcək



Hüseyin ABDULLA,  
*ABŞ-in Texas A&M Universitetinin doktorantı*

Ölkəmizdə yeniyetmələr və gənclər arasında elmə olan marağın artırılmasının, gələcəyin alımlarının yetişdirilməsinin qarşısında duran vacib problemlərdən biri də elm, elmi düşüncə və elmi tədqiqat prosesi barədə bilik və təsəvvürlərin məhdud olması, bu mövzulara orta məktəb tədris proqramlarımızdə əsaslı yer ayrılmamasıdır.

Belə ki, istər orta məktəb şagirdləri, istərsə də yerli universitetlərdə bakalavr təhsili almaqdə olan tələbələrlə səhbətlərimdə tez-tez etdiyim müşahidələrdən biri odur ki, gənclərimizin elmlə bağlı təsəvvürlərində ciddi boşluqlar var. Orta məktəb şagirdlərinin “elm nədir?” sualına cavabı daha çox “elmyenişəylər kəş etməkdir” qəbilindən olur (yaxşı olardı ki, məktəblilər arasında bu barədə geniş bir şifahi sorğu keçirilsin). Halbuki, elmin geniş yayılmış bütün tərifləri kəş etmək ideyasından uzaqdır, daha çox müşahidə və təcrübə yolu ilə insanın material və sosial dünyani anlasmasına və hadisələrin səbəblərini izah etməsinə yönəlikdir.

Elmin “kəş etmək” fokuslu interpretasiyası, təbii ki, müəyyən yaş səviyyəsində olduqca məqbul hesab edilə bilər. Lakin mənim arqumentim budur ki, elmin yeniyetmə və gənclər arasında bu cür interpretasiyanın möhkənlənməsinin mənfi təsirlərindən biri elmin və elmi fəaliyyətin elçatmazlığı düşüncəsi və ondan qaynaqlanan özünəinam əskikliyidir. Elmin əsas mahiyyətini kəş etmək olaraq görən gənclər belə kəşflərin haradan qaynaqlandığı, necə əldə edildiyi (Mendeleyevin elementlərin döv-

ri cədvəlinin strukturunu yuxuda görməsi, yaxud Nyutonun qravitasiya qanununu başına alma düşdükdən sonra kəşf etməsi barədə anekdotlar buna daxil deyil), necə yoxlanıldığı, habelə elmin davamlı bir sosial proses olması, dövrün siyasi, iqtisadi, mədəni konteksti çərçivəsində formallaşması barədə yetərinçə bilgiyə sahib olmadıqda “mən özüm heç nə kəşf edə bilmərəm” kompleksinə qapılıa bilərlər. Belə olan halda isə elmə marağın azalması qacılmalıdır. Haşiyə kimi qeyd etmək istərdim ki, buna bənzər bir özünəinamsızlıq bakalavrsonrası təhsilə qədər mən özüm də yaşamışam.

Orta məktəb dərslikləri, xüsusilə təbiət elmləri dərslikləri şagirdlərə tanınmış elm fəlsəfəcisi Tomas Kunnun sözləri ilə desək, təkcə dominant elmi paradigmləri öyrədir (Nyuton qanunları, elektromaqnetik nəzəriyyə, təkamül nəzəriyyəsi və s.). Elmi paradigmlər elmi tərəqqinin zaman oxunda ən dramatik anları ehtiva edirlər, daha çox nöqtəvidirlər və elmin təkamülü barədə tam mənzərəni şagirdlərə yansitmırlar. Paradigmlər əsasında tədris şagirdlərə elmi düşüncə və metod, elmdə tənqidi və obyektiv yanaşmanın vacibliyi, empirik müşahidənin önəmi barədə, demək olar ki, heç nə öyrətmir.

Erkən yaşlardan elmə maraq oyadıb, gələcəyin alımlarının gənc yaşlardan hazırlanmasına nail olmaq və ya ümumiyyətlə, cəmiyyətdə elmi savadlılıq yaratmaq və elm kültürünü formalasdırmaq üçün hələ orta məktəb təhsili ərzində şagirdlərə: 1)elmin mahiyyəti barədə daha müfəssəl, hərtərəfli təsəvvür formalasdırma, 2)elmi düşüncənin və metodun əsasları, 3)elmi tərəqqinin tarixi, sosial dinamikası, 4)xüsusilə müasir dövr üçün çox vacib bir məsələ olan elmin etikası barədə tədrisə önem verməliyik. Bunun üçün orta məktəblərdə “Elm Fəlsəfəsi” (“Philosophy of Science”) adlı yeni bir dərsin tədris edilməsini təklif edirəm. Bu dərsdə şagirdlər antik yunan dövründə başlayaraq müasir dövrdə elmin keçidiyi tarixi yol barədə, elmi bilik nədir, necə əldə edilməli və necə dəyərləndirilməlidir (epistemologiya), müşahidə nədir və necə aparılmalıdır (empirisizm), elmə və elmi düşüncəyə yön verən əsas fəlsəfi axımlar barədə öz yaş səviyyələrinə uyğun, digər dərslərdə öyrəndikləri biliklərə paralellik təşkil edəcək şəkildə tərtib edilmiş, elmi-kütləvi üslubda yazılmış dərslik (təbii ki, belə bir dərsliyin ərsəyə getirilməsi olduqca ciddi bir çalışma tələb edəcək) əsasında öyrənməlidirlər.

İnanıram ki, “Elm Fəlsəfəsi”nin effektiv tədrisi elmə ümumi marağı artıracaq, digər dərslərdə qazanılan biliklərin möhkənlənməsini dəstəkləyəcək, habelə ali təhsilin ilk pilləsindən etibarən aktiv tədqiqata cəlb olunması da hədəfləyəcək.